



Bu dokument ADA Universitetinə depozit ödənişini onlayn həyata keçirmək istəyənlər üçün hazırlanmış bir Təlimatdır.




Bu Təlimat maliyyə şöbəsi tərəfindən hazırlanmışdır.



Paşa bank kartından istifadə edərək həyata keçirilən onlayn ödənişlərə 0.2%, digər bankların kartları ilə həyata keçirilən onlayn ödənişlərə isə 1.7% komissiya haqqı tutulur.

Onlayn Depozit Ödənişi Üçün Təlimat

Addım 1. Onlayn ödəniş etmək üçün [buraya](#) klikləyin (aşağıdakı pəncərə açılacaq)



The screenshot shows a web browser window with the address bar displaying "online.ada.edu.az/payment/". The browser's navigation bar includes back, forward, and refresh buttons, along with search, share, and star icons. A "Log In" link is visible in the top right corner. The main content area features a white form box with a red header labeled "Payment details". Inside the form, there is a "Pay for" label above a dropdown menu.

Payment details

Pay for

▼

Addım 2. Təklif edilən seçimlərdən «Təhsil haqqı depozit ödənişi» seçimini edin

← → ↻ online.ada.edu.az/payment/ 🔍 📄 ☆ 📖 📁 E ⋮

Log In ▾

Payment details

Pay for

- Legalization and Mailing of Diploma
- Lost or Damage of ID Card
- 2.ADA School**
 - ADA School tuition fee/"ADA" Məktəbi təhsil haqqı
- 3.Continuing education/Training/Conferences**
 - ASEP by Duke University program fee
 - 16th annual Baku Summer Energy School
 - 7th EU Summer Camp/Үay düşərgəsi Tuition fee
 - Azerbaijani Language and Culture course
 - Beynəlxalq Kommersiya Müqavilələri
- 4.ADA Staff**
 - Lost or Damage of ID (Staff)
- 5.Other**
 - Tuition fee deposit / Təhsil haqqı Depozit ödənişi**
 - Application Fee
 - English Proficiency Exam fee
 - Other fee
- 6.Alumni**
 - Alumni Education (courses and trainings)
 - Alumni Seminars (sem,events, lect and etc.)

Addım 3. Məlumat xanalarını doldurun və Submit düyməsini sıxın

online.ada.edu.az/payment/

Log In

Payment details

Pay for
Tuition fee deposit / Təhsil haqqı Depozit ödənişi

First Name

Last Name

Email

Phone

City

Description

Amount
0.00 AZN

Submit

Tələbənin adı

İşlək vəziyyətdə olan Elektron poçt ünvanı

Tələbənin adı, soyadı, ata adı və daxil olduğu proqram


Tələbənin soyadı

Telefon nömrəsi

Ödəniləcək məbləğ

Addım 4. Bank kartı detallarını daxil edin və «Təsdiq» düyməsini sıxın

← → ↻ ecomm.pashabank.az/ecomm2/ClientHandler?trans_id=EmrmjEpF0owFsXYF62iP9m6mZq8%3D




Məbləğ: **650.00 AZN**

Ad Soyad:






Kartın nömrəsi:

Kartın istifadə müddətinin bitmə tarixi:

cvv2 / cvc2:




Məlumatları təsdiqləyin:

Verified by     

Bizim əlaqə nömrəmiz: +994124965000

Addım 5. Ödəniş detallarını yoxlayın və əmin olduqdan sonra «Təsdiq» düyməsini sıxın

← → ↻ ecomm.pashabank.az/ecomm2/ClientHandler 🔑 🔍 ☆ E ⋮

 PAŞA Bank

Ad və soyad: Elvin Mammadov

Kartın nömrəsi:

Məbləğ:

Komissiya:

Cəm məbləğ:

Təsdiq **İmtina**

Verified by VISA VISA ELECTRON Maestro MasterCard MasterCard SecureCode

Bizim əlaqə nömrəmiz: +994124965000

Burada komissiya miqdarı göstəriləcəkdir. Əgər komissiya miqdarı ilə razılaşmasanız, «İmtina» düyməsinə klikləyin

Addım 6. Xəbərdarlıq mesajları

Əgər əməliyyat uğurla həyata keçirilibsə, siz növbəti pəncərədə «Successful Operation» yazısı ilə qarşılaşacaqsınız. Əlavə olaraq, əvvəldə qeyd etdiyiniz email ünvanına təsdiq mesajı (Payment Confirmation) alacaqsınız.

Əgər əməliyyat uğurla həyata keçməyibsə, siz növbəti pəncərədə səhv (Error) mesajı alacaqsınız. Əgər sizin aldığınız xəbərdarlıqda «withdrawal amount exceeds the limit» yazılıbsa, bankınızla əlaqə saxlamağınızı tövsiyyə edirik. Digər hallarda, maliyyə şöbəsi ilə (bfa@ada.edu.az) əlaqə saxlaya bilərsiniz.